



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGIYASININ QƏRARI
Qəbul edildiyi tarix	02.09.2014
Qeydiyyat nömrəsi	100/03/001
Adı	“Şəxsi yoxlama aparılması haqqında” Protokolun formasının təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	17.09.2014
Azərbaycan	360.050.000
Respublikasının hüquqi təsnifatı üzrə indeks kodu	Vahid
Hüquqi Aktların Dövlət Reyestrinin nömrəsi	15201409023001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	16.09.2014

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən

**QƏRARA ALIR:**

1. “Şəxsi yoxlama aparılması haqqında” Protokolun forması təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şəbəsi(Sənən Muxtarov) təsdiq edilmiş Protokolun formasının 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

**Kollegiyanın sədri**

**Aydın Əliyev**

**Dövlət Gömrük Komitəsi Kollegiyasının  
“100/03/001” nömrəli 02 .09. 2014-cü il  
tarixli qərarı ilə təsdiq edilmişdir.**

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

(gömrük orqanının adı)

**PROTOKOL  
(şəxsi yoxlama aparılması haqqında)**

“\_\_\_” \_\_\_\_\_ 20\_\_ il

(protokolun tərtib olunduğu yer)

(konkret hərəkətlərin həyata keçirilmə vaxtı)

Yoxlama başlandı: saat “\_\_\_” dəqiqə “\_\_\_”  
Yoxlama qurtardı : saat “\_\_\_” dəqiqə “\_\_\_”

(protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

bu protokolu tərtib etdim ondan ötrü ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64, 92.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 18.01.2013-cü il tarixli 7 nömrəli Qərarının 1.5. bəndinə və 6.3.5-ci yarımbəndinə və

(gömrük idarəsinin və ya struktur bölməsinin adı)

şəxsi

(rəhbərin vəzifəsi, soyadı, adı, atasının adı)

yoxlama aparılması haqqında qərarına əsasən, yoxlanılan şəxsə olan əşyaları yoxlama, gömrük nəzarətinə təqdim edilməyən malların aşkar edilməsi məqsədilə, yoxlanılan şəxs

(barəsində müvafiq hərəkət aparılan şəxsin adı, soyadı, atasının adı, habelə

onun doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya

vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu ünvan, Azərbaycan Respublikasının dövlət dilində

danışa bilib-bilməməsi)

üzərində

(şəxsi yoxlamada iştirak edən vəzifəli şəxsin vəzifəsi, S.A.A.)

Hal şahidləri (*yalnız hal şahidlərinin iştirak etdiyi halda*): 1.

(S.A.A., onun doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya

vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu ünvan, Azərbaycan Respublikasının dövlət dilində

danışa bilib-bilməməsi )

2.

(S.A.A., onun doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya

vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu ünvan, Azərbaycan Respublikasının dövlət dilində

danışa bilib-bilməməsi)

1. \_\_\_\_\_

(imza)

2. \_\_\_\_\_

(imza)

Tibb işçisi

(S.A.A., onun doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, vəzifəsi ,

yaşadığı və qeydiyyatda olduğu ünvan, Azərbaycan Respublikasının dövlət dilində

danışa bilib-bilməməsi)

(imza)

Tərcüməçi (zərurət olduqda)

(S.A.A., onun doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri,

vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu ünvan, Azərbaycan Respublikasının dövlət dilində

danışa bilib-bilməməsi)

(imza)

iştirakı ilə aparıldı.

Hal şahidləri (*yalnız hal şahidlərinin iştirak etdiyi halda*), tibb işçisi, tərcüməçi və şəxsi yoxlamada iştirak edən digər şəxslərə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6-ci maddəsinə əsasən hüquq və vəzifələri izah edilməklə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 97.4-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edildi. [II](#)

Şəxsi yoxlama başlamazdan əvvəl

(üzərində yoxlama aparılan şəxsin S.A.A.)

üzərində yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq, vəzifələri və məsuliyyəti izah edildi.

(imza)

Şəxsi yoxlama \_\_\_\_\_  
(şəxsi yoxlama aparılan yer) \_\_\_\_\_ aparıldı.

Eyni zamanda yoxlama başlamazdan əvvəl \_\_\_\_\_  
(üzərində yoxlama aparılan şəxs)

üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif edildi.

Üzərində yoxlama aparılan şəxs \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

bildirdi: \_\_\_\_\_  
(nə bildirdiyini göstərmək)

və \_\_\_\_\_  
(əgər təqdim edilibsə, hansı əşyaların təqdim edildiyini, onların əlamətlərini, miqdarını, məbləğini,  
haradan çıxarılmasını və s. göstərmək)

\_\_\_\_\_ təqdim etdi.

Şəxsi yoxlama zamanı \_\_\_\_\_  
(üzərində yoxlama aparılan şəxs)

üzərindən \_\_\_\_\_ markası,  
(aşkar edilən əşyaların miqdarı, məbləği, çəkisi, həmçinin silah olduqda, silahın markası,

növü, çapı, seriyası, digər eyniləşdirmə xüsusatlari, döyüş sursatlarının növü və sayı,

sənədlərin növü və xüsusatlari, həmçinin aşkar olunan yer və gizlətmə üsulunu göstərmək,

\_\_\_\_\_ yaxud  
yoxlamanın davam etdirilməməsi səbəbini göstərmək)

\_\_\_\_\_ aşkar edilmişdir.

Qeyd: \_\_\_\_\_  
(tibbi ləvazimatın istifadə olunması, hansı ləvazimat, markası, növü və s.)

Yoxlanılan \_\_\_\_\_  
(əşyalarına baxış keçirilən şəxsin S.A.A.)

Əl yükünün yoxlaması zamanı \_\_\_\_\_  
(aşkar edilən əşyaların miqdarı, məbləği,

həmçinin silah olduqda, silahın markası, növü, çapı, seriyası, digər eyniləşdirmə xüsusatlari,

döyüş sursatlarının növü və sayı, sənədlərin növü və xüsusatlari,)

(həmçinin aşkar olunan yer və gizlətmə üsulunu göstərmək,

\_\_\_\_\_ yaxud axtarışın davam etdirilməməsini göstərmək)

\_\_\_\_\_ aşkar edilmişdir.

Protokola əlavə olunan sənədlərin və əşyaların siyahısı: \_\_\_\_\_

(yoxlama zamanı təqdim olunmuş və ya aşkar olunmuş əşyaların xüsusiyyətləri)

Şəxsi yoxlama qurtardıqdan sonra \_\_\_\_\_  
(üzərində yoxlama aparılan şəxs)  
izahat verərək bildirmişdir ki, \_\_\_\_\_  
(nə bildirdiyini göstərmək)

Yoxlama zamanı \_\_\_\_\_  
(texniki vasitələrin tətbiqi barədə məlumatlar)

\_\_\_\_\_ istifadə olunmuşdur.

Şikayətlər, etirazlar, ərizələr \_\_\_\_\_  
(daxil olmuş şikayət, etiraz, izahatlar barədə məlumat)

Şəxsi yoxlama qurtardıqdan sonra protokolu oxudum (mənə tərcümə edildi)

(yoxlanılan şəxsin imzası, S.A.A.)

Qeyd: \_\_\_\_\_  
(maddi sübutların götürülməsi zamanı tərtib olunan sənədlər barədə məlumat)

Yoxlanılan şəxs: \_\_\_\_\_  
(imza) (soyadı, adı, atasının adı)

Yoxlanılan şəxs bu protokolu imza etməkdən imtina etdikdə bu barədə lazımı qeydiyyat  
aparılır \_\_\_\_\_  
(imza etməkdən imtinanın səbəbi göstərilir)

Tərcüməçi: \_\_\_\_\_  
(imza) (soyadı, adı, atasının adı)

Mütəxəssis (tibb işçisi): \_\_\_\_\_  
(imza) (soyadı, adı, atasının adı)

İştirak etdilər: 1. \_\_\_\_\_  
(imza) (soyadı, adı, atasının adı)

2. \_\_\_\_\_  
(imza) (soyadı, adı, atasının adı)

Hal şahidləri (yalnız hal şahidlərinin iştirak etdiyi halda): 1. \_\_\_\_\_  
(imza) (soyadı, adı, atasının adı)

2. \_\_\_\_\_  
(imza) (soyadı, adı, atasının adı)

(protokolu tərtib etmiş

şəxsin vəzifəsi)

(imza)

(soyadı, adı, atasının adı)

Protokolun surətini aldım:

(imza)

(yoxlanılan şəxsin S.A.A.)

**Qeyd:** Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü və 99-cu maddəsinə əsasən şəxsi yoxlama sanitariya-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, ~~iki həmcins hal-şahidinin iştirakı ilə eyni cinsdən olan gömrük əməkdaşı tərəfindən~~ aparılmalıdır. Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurət i yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Əşyaları yoxlama iki nəfər hal şahidinin iştirakı ilə aparılmalıdır. Başqa fiziki şəxslərin bu yerlərə daxil olmasına və şəxsi yoxlama aparılmasını müşahidə etməsinə yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb işçisi yoxlamalıdır. Yoxlanılan şəxslər protokolu imzalamaqdan imtina etdikdə, bu barədə müvafiq qeydiyyat aparılır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi iştirakçılar tərəfindən imzalanır. <sup>[2]</sup>

#### **İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI**

1. [9 aprel 2018-ci il tarixli 100/02/001 nömrəli](#) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804092001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 aprel 2018-ci il)

#### **QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI**

<sup>[1]</sup> [9 aprel 2018-ci il tarixli 100/02/001 nömrəli](#) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804092001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 aprel 2018-ci il) ilə "Şəxsi yoxlama aparılması haqqında" Protokolun forması'nın mətn üzrə işlədilən "Hal şahidləri" sözlərindən sonra "(yalnız hal şahidlərinin iştirak etdiyi halda)" sözləri əlavə edilmişdir.

<sup>[2]</sup> [9 aprel 2018-ci il tarixli 100/02/001 nömrəli](#) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804092001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 aprel 2018-ci il) ilə "Şəxsi yoxlama aparılması haqqında" Protokolun forması'nın "Qeyd" hissəsində birinci cümlədən "iki həmcins hal-şahidinin iştirakı ilə eyni cinsdən olan gömrük əməkdaşı tərəfindən" sözləri çıxarılmışdır və ikinci - altıncı cümlələr müvafiq olaraq beşinci - doqquzuncu cümlələr hesab edilmişdir və yeni məzmununda ikinci - dördüncü cümlələr əlavə edilmişdir.